



Yaşıl dünya naminə həmrəy olaq!

**E**kologiya və ətraf mühit məsələləri müasir dövrün ən vacib və aktual problemlərindən biridir. Qlobal iqlim dəyişmələri, bioloji müxtəlifliyin azalması, ekosistemlərin pozulması, su və hava çirkilikləri kimi məsələlər yalnız inkişaf etmiş ölkələrdə deyil, inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda da ciddi narahatlıq doğurur.

Azərbaycan zəngin təbii sərvətlərə, müxtəlif iqlim bölgələrinə və unikal bioloji müxtəlifliyə malik bir ölkədir. Lakin son illərdə artan insan fəaliyyəti, urbanizasiya, sənayeləşmə və aqrar sektorun tələbləri ekosistemlərin balansını pozmuş, bir çox növün mühafizəsinin təhlükə altına almışdır. 2020-ci ildə həyata keçirilən tədqiqatlar göstərir ki, Azərbaycanın meşə örtüyü son 50 ildə 30 faizdən çox azalmışdır. Bu, yalnız flora və fauna üçün deyil, eyni zamanda insan həyatının keyfiyyəti və iqtisadi inkişaf üçün də ciddi nəticələr doğura bilər.

Iqlim dəyişmələri, su resurslarının tükenməsi, torpaq eroziyasının artması, çirkilənmə və digər ekoloji problemlər Azərbaycan cəmiyyətinin qarşısında dayanan mühüm çağırışlardır. Belə bir vəziyyətdə ekoloji məsuliyyətin artırılması və insan faktorunun rolu "yaşıl" bir gələcək formalasdırmaq üçün zəruridir. Ekoloji məsuliyyət cəmiyyətin hər bir fərdinin, dövlətin və qeyri-hökumət təşkilatlarının təbiətə qarşı olan münasibətini və davranışlarını əhatə edir. Bu, yalnız ekosistemlərin qorunması ilə deyil, həm də sosial və iqtisadi inkişafın harmoniyasının təmin edilməsi ilə bağlıdır.

yihələr həyata keçirir. Bu layihələr dayanıqlı inkişafın təşviqinə yönəlmüşdir.

Azərbaycanda ekoloji problemlərin həlli üçün müvafiq tedbirlərin görülməsi zəruridir. Su resurslarının azalması, torpaq eroziyasının artması və hava çirkilikləri ölkənin ekoloji durumunu təhlükəyə atır. Hökumət meşələrin bərpası və mühafizəsi üçün programlar hazırlanır. Bu programlar ekosistemlərin tarazlığını qorumağa kömək edəcək.

Iqlim dəyişmələri son illərdə qlobal miqyasda ciddi müzakirələrə səbəb olan bir problemdir. Bu, dünyanın hər yerində ekosistemləri, iqtisadiyyatı və insanların həyatını təhlükəyə atır. Azərbaycanın çoğrafi mövqeyi iqlim dəyişmələrinin təsirlərini xüsusi hiss etməye səbəb olan amillərdəndir. Ölkə həm iqlim dəyişmələri ilə mübarizə aparmalı, həm də bu deyişikliklərin təsirlərini minimallaşdırmağa çalışmalıdır.

**COP - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim mühitinə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyundunda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzallanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə və Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqanıdır. Bu Konvensiyaya təzv olan 190-dan çox ölkə var.**

**Ötən il dekabrın 11-də Dubayda COP28-in plenar iclasında COP29-un bu il Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunub.**

**COP29**  
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası



raf mühitin qorunması və bioloji müxtəlifliyin təmin edilməsi sahəsindəki fəaliyyətlərinə əhatə edir. Bu məsuliyyət yalnız dövlət orqanlarına deyil, həm də hər bir şəxse aiddir. İnsanlar günlük həyatda atdıqları addımlar vasitəsilə ətraf mühite olan təsirlərini anlayaraq daha davamlı bir yaşam tərzi seçməlidirlər.

Eyni zamanda su resurslarının qorunması da insanın ekoloji məsuliyyətinin bir hissəsidir. Su israfının azaldılması, suya qənaət edən texnologiyaların istifadəsi və təmiz suyun mühafizəsi ekosistemlərin sağlığı üçün kritik əhəmiyyət daşıyır. Su ehtiyatlarının səmərəli istifadəsi kənd təsərrüfatında məhsuldarlığı artıraraq, eyni zamanda夸raqlığın təsirlərini azaltmağa kömək edir.

Tullantıların idarə edilməsi insanın ekoloji məsuliyyətinin digər bir vacib sahəsidir. Tullantıların azaldılması, geri dönüş və kompostlama kimi metodların tətbiqi ətraf mühita olan təsirləri əhəmiyyətli dərəcəde azaldır. İnsanlar istifadə etdikləri məhsulları diqqətlə seçərək tekrar emal edilə bilən materiallara üstünlük vermelidirlər. Bu, yalnız ətraf mühiti qorumaqla yanaşı, iqtisadi səmərəliliyi də artırır.

Dayanıqlı inkişaf modeli, müasir cəmiyyətin qarşısında duran ən vacib çağırışlardan biridir. Bu model iqtisadi artım, sosial ədalət və ətraf mühitin mühafizəsi arasında balans yaratmağa yönəlir. Dayanıqlı inkişafın məqsədi gələcək nəsillərin ehtiyaclarını təhlükəyə atmadan indiki nəsillərin ehtiyaclarını qarşılıqla.

Son illərdə dünya miqyasında dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yanaşmaların tətbiqi genişləndirilir. BMT-nin Dayanıqlı Inkişaf Məqsədləri (SDG) 2015-ci ildən etibarən 193 ölkə tərəfindən qəbul edilmişdir. Bu məqsədlər yoxsulluğun aradan qaldırılması, bərabərliyin təmin edilməsi, iqlim dəyişmələri ilə mübarizə və bioloji müxtəlifliyin qorunması kimi sahələri əhatə edir.

Dayanıqlı inkişafın əsas prinsiplərindən biri iqtisadi fəaliyyətlərin ekosistemlərin sağlamlığına zərər vermədən həyata keçirilməsidir. Bu, bərpəolunan enerji mənbələrinin, ekoloji təmiz istehsal metodlarının və davamlı kənd təsərrüfatı praktikalarının inkişafını təşviq edir. Məsələn, günəş və külək enerjisinin istifadəsi karbon izini azaltmağa kömək edir, eyni zamanda enerji təhlükəsizliyini artırır.

Ekoloji mühafizə, dayanıqlı inkişaf modelinin üçüncü vacib komponentidir. Təbii resursların, xüsusən su, hava və torpaq resurslarının mühafizəsi ekosistemlərin sağlamlığının qorunması üçün zəruridir. Tullantıların azaldılması, geri dönüş və ekosistemlərin bərpası ətraf mühitin qorunmasında mühüm rol oynayır. Bu yanaşmalar, həmçinin ekosistem xidmətlərinin (məsələn, suyun təmizlənməsi, torpaqın münbitliyi) davamlılığını təmin edir.

Dayanıqlı inkişafın reallaşması üçün dövlətlər, qeyri-hökumət təşkilatları və cəmiyyət arasında güclü əməkdaşlıq vacibdir. Qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə müştərək tədbirlərin görülməsi dayanıqlı inkişafın əsas prioritətlərindən bəzidir. Ölkələr iqlim dəyişmələri ilə bağlı öhdəliklərini yerine yətirmek üçün innovativ texnologiyaların inkişafını və tətbiqini stimullaşdırmalıdır.

Azərbaycanın "yaşıl" gələcəyi ekoloji məsuliyyətin hər bir fərd tərəfindən qəbul edilməsinə və həyata keçirilməsinə bağlıdır. Ekoloji problemlərlə mübarizədə dövlətin strateji planları, beynəlxalq əməkdaşlıqları və cəmiyyətin aktiv iştirakı kritik rol oynayır.

Ekoloji məsuliyyətin qəbul edilməsi, insanların həyat tərzi-nin dəyişdirilməsi və dayanıqlı inkişafın təşviq edilməsi Azərbaycanın gələcəyinin "yaşıl" olması üçün vacibdir. İnsan faktor bu prosesin mərkəzində dayanır və cəmiyyətin bütün təbəqələrinin bu məsuliyyətin daşıyıcı olması ekosistemlərin sağlamlığı və sosial rifahın artırılması üçün zəruridir. "Yaşıl" Azərbaycanın gələcəyi, ekoloji mühafizə və insanın məsuliyyətinin birgə fəaliyyətindədir.

Hüseyin İMANOV,  
Naxçıvan Dövlət Universiteti  
Meliorasiya və ekologiya  
kafedrasının müəllimi.

# "Yaşıl" Azərbaycanın gələcəyi - ekoloji məsuliyyət və insan faktoru

Son dövrlərde Azərbaycanda ekoloji mühafizə sahəsində bir sıra təşəbbüsler irəli sürürlər. Ölkə beynəlxalq ekoloji konvensiyalara qoşulmuş, ekoloji qanunvericiliyini gücləndirmiş və mühafizə proqramları tətbiq etməyə başlamışdır. Lakin bu tədbirlər de cəmiyyətin hər bir fərdinin ekoloji məsələlərə olan yanaşması və aktiv iştirakı da mütləqdir.

Beləliklə, "yaşıl" Azərbaycanın gələcəyinin formalaşması yalnız dövlətin deyil, cəmiyyətin hər bir fərdinin aktiv iştirakını tələb edir. Ekoloji biliyin artırılması, ekosistemlərin mühafizəsi və dayanıqlı inkişaf bu məqsədin reallaşması üçün vacibdir.

Azərbaycan müstəqillik qazandığı dövrən bəri ekoloji problemlərə ciddi yanaşma sərgileyir. Bu yanaşma ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və dayanıqlı inkişafın təşviqi məqsədini güdürlər. Ölkənin ekoloji siyaseti milli qanunvericilik və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Müstəqillik dövründə Azərbaycan ekoloji qanunvericiliyini inkişaf etdirmək üçün bəri qanunlar qəbul etmişdir. 1999-cu ildə "Ekoloji təhlükəsizlik haqqında" qanunun qəbul edilməsi bu sahədə atılan mühüm addımlardan biridir. Bu qanun ətraf mühitin qorunması, ekosistemlərin bərpası və insan sağlığının mühafizəsi məqsədini güdürlər. Qanunvericilik çərçivəsində bioloji müxtəlifliyin mühafizəsi, təbii sərvətlərin idarə edilməsi və ətraf mühitin qorunması vacib məsələlərdir.

2020-ci ilə qədər olan statistikaya görə, Azərbaycan 30-dan çox beynəlxalq ekoloji konvensiyaya qoşulmuşdur. Bu konvensiyalar ölkənin beynəlxalq ekoloji yükü yerinə yetirməkdə mühüm rol oynayır. Məsələn, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə, Bioloji Müxtəliflik və Desertifikasiyanın Qarşısının Alınması üzrə Konvensiyaları Azərbaycanın ekoloji siyasetinin beynəlxalq aləmdə tanınmasına kömək edir.

Beynəlxalq əməkdaşlıq Azərbaycanın ekoloji siyasetində mühüm rol oynayır. Eyni zamanda "Yaşıl iqtisadiyyat" prinsiplərinə uyğun la-

Azərbaycan iqlim dəyişmələrinin müsbət və mənfi təsirlərini yaşayır. Temperatur artımı, su resurslarının azalması, quraqlıq halları və hava şəraitinin qeyri-sabitliyi ölkənin ekosistemləri və kənd təsərrüfatı üçün ciddi risklər yaradır. Iqlim dəyişmələrinin səbəbləri arasında sənaye fəaliyyəti və tullantıların artması mühüm yer tutur.

Azərbaycanda iqlim dəyişmələri ilə mübarizə üçün bir sıra strateyiylər həyata keçirilir. Dövlət bu sahədə beynəlxalq əməkdaşlığı artırmaq qarşıya məqsəd qoyub.

Bununla yanaşı, Azərbaycan, bərpəolunan enerji mənbələrinin inkişafına yönəlmış layihələr həyata keçirir. Güneş və külək enerjisi ölkənin enerji təhlükəsizliyini artırmaq və iqlim dəyişmələrinin təsirlərini azaltmaq məqsədini güdürlər. Bərpəolunan enerji layihələrinin inkişafı həm də yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın diversifikasiyası üçün imkanlar təqdim edir.

Ekoloji maarifləndirmə genclərin iqlim məsələlərində iştirakını artırmaq üçün əhəmiyyətlidir. Təhsil məüssisələrində ekoloji və iqlim dəyişmələrin haqqında maarifləndirmə proqramları həyata keçirilməlidir. Cəmiyyətin bu sahədə bilik və bacarıqlarının artırılması iqlim dəyişmələri ilə mübarizədə mühüm addım olacaqdır.

İnsanın ekoloji məsuliyyəti müasir dövdə gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilmişdir. Artan əhalinin sənayeləşmə və urbaniyasi, ekosistemlərin tarazlığını pozaraq təbii resursların sürətli istehlakına səbəb olur. Bu vəziyyət ekoloji problemlərin artmasına və insanların sağlığının ciddi təsir göstərir. Bu baxımdan, insanların ekoloji məsuliyyəti yalnız fərdi səviyyədə deyil, cəmiyyətin bütün təbəqələrində mühüm əhəmiyyət kəsb edir.

İnsanın ekoloji məsuliyyəti təbii resursların mühafizəsi, et-